

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

min manatla

	6/30/2021	3/31/2021
1	Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti	
1.1	8,300.18	3,959.15
1.2	-639.18	-346.34
1.3	4,550.81	2,029.01
1.4	-2,538.64	-1,177.24
1.5	1,695.49	834.01
1.6	0.00	0.00
1.7	-4,739.83	-2,583.70
1.8	-4,547.73	-1,819.26
1.9	0.00	0.00
1.1	220.28	23.05
1.11	0.00	0.00
2	2,301.37	918.68
2.1	-15,885.84	-3,962.93
2.1.1	-2,550.00	-3,980.00
2.1.2	-14,293.58	-631.74
2.1.3	957.74	648.81
2.2	-21,201.80	-25,728.56
2.2.1	2,073.05	1,484.30
2.2.2	0.00	0.00
2.2.3	-22,250.69	-26,081.23
2.2.4	-1,024.15	-1,131.63
3	-34,786.26	-28,772.81
3.1	-55.97	-328.46
4	-34,842.23	-29,101.26
5	İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti	
5.1	-605.99	-465.98
5.2	0.00	0.00
5.3	-1,268.67	-582.70
5.4	0.00	0.00
5.5	0.00	0.00
5.6	-1,617.87	2,529.43
5.7	0.00	0.00
6	-3,492.53	1,480.74
7	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti	
7.1	0.00	0.00
7.2	0.00	0.00
7.3	0.00	0.00
7.4	0.00	0.00
7.5	0.00	0.00
7.6	0.00	0.00
8	0.00	0.00
9	185,420.23	185,420.23
10	-38,334.76	-27,620.53
11	-30.43	-41.95
12	147,055.04	157,757.76